

# SONUNCU SİQARETİ ATAN KİMİ:

**20 dəqiqə** ərzində qan təzyiqi normal səviyyəyə çatır, ürəyin funksiyası bərpa olunur;

**8 saatdan** sonra qanda olan oksigenin miqdarı normallaşır;

**1 həftədən** sonra sıfətin rəngi yaxşılaşır, dərinin, saçların, nəfəsin xoşagelməz iyi yox olur;

**1 aydan** sonra tənəffüs yüngülləşir, yorğunluq, xüsusilə səhərlər olan baş ağrıları keçir, öskürək narahat etmir;

**1 ildən** sonra ürək xəstəliklərinin inkişaf etməsi riski sıqaret çekən şəxslə müqayisədə yarıya düşür;

**5 ildən** sonra isə ağciyər xərcəngi ilə xəstələnmək ehtimalı gündə bir qutu sıqaret çekən şəxslə müqayisədə kəskin azalır.

# UNUTMAYIN!



**SİQARET CƏKMƏK  
SAĞLAMLIQ ÜÇÜN  
TƏHLÜKƏLİDİR!**

Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

Bukletdə dərc olunanlar Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsaslanır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sağlam Heyat Tərzi Layihəsinin Milli Koordinatoru ilə razılışdırılmışdır.



Bakı, AZ1122, Zərdabi küç., 96  
Tel: 431-12-72, Faks: 430-52-85  
office@isim.az www.isim.az

# SİQARETİN ZƏRƏRLƏRİ

**HƏQİQİ TƏHLÜKƏLƏR –  
TƏHLÜKƏLİ HƏQİQƏTLƏR!**

**XX əsrde tütün 100 milyon insanın ölümünü səbəb olmuşdur.**

**XXI əsrde bu səbəbdən  
1 milyard insanın ölümü gözlənilir.**



Yanan sigaret nadir kimyəvi fabrike bənzeyərək,  
4 mindən çox müxtəlif birləşmə, o cümlədən  
40-dan çox kanserogen (xərçəng xəstəliyi yaradın)  
maddə istehsal edir. Nikotinin 2-3 damcısı insan  
ürün ölümçül dozadır ki, bu da təxminen 20-25  
sigaretin tərkibində olur. Yəni bir dəfəyə bir qutu  
sigaret çəkən insan o zaman öle bilər.



Yanan siqaretin hamilə qadının organizmına daxil olan zərəri maddələri dərhal bətnindəki uşağı keçir. Nikotinin təsirindən dölin oksigen çatışmazlığı yaranır. Zərərlə maddələr dölin bütün orqanlarına təsir edərək onun normal inkişafına mane olur. Siqaret çəkən qadınların uşaqları az çəkik ilə dünyaya gelir, uşaqlarda əqli çatışmazlıqlar qeydə alınır, onlar tez-tez xəstələnir və çox vaxt uşaqlıq dövründə ölürlər.



Bəzi insanlar mentollu, naneli və digər yanlış olaraq "yüngül" adlandırılan siqaret çəkirlər. Ekspertlər hesab edirlər ki, belə siqaretin zərəri adı siqaretdən də çoxdur. Məsələn, sərinleşdirici təsirə malik olduğu üçün insanlar tüstünü ağıciyelərdə daha çox saxlayırlar. Bu isə adı siqaretdən də təhlükəlidir.



Tütün ağıcyerlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkər hesab edilir


Ağciyər xərcəngindən ölüñ kişilərin 90%-de siqaretçəkmə əsas amil sayılır. Siqaret çəkmək xərcəng xəstəliklərinin digər formalarının da yaranmasına səbəb ola bilər.



Tütün çökənin xarici görünüşü dəyişilir. Sıqaretçəkmə dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də qırışların əmələ gəlməsi ilə nəticələnir. Bəzən insanlar səhvən düşünürler ki, sıqaret çəkməklə bədən çəkisine nəzarət etmək olar. Əslində isə sıqaretdən imtina etdikdə bədən çəkisi yalnız 3 kq-dək arta bilir. Düzgün pəhriz və fiziki məşqlər sıqaretdən imtina etdikdə bədən çəkisinə nəzarət etməyə imkan verir.



Tütünçkmə insanın sağlamlığına zərər vurmaqla  
yanaşı ona ciddi maddi ziyan vurur və nəticədə  
israfçılıq sabeb olur. Sigaret çəkən şəxs gündə  
siqaret almağa verilən məbləğ 365-a vurmaqla il  
ərzində xərclədiyi vəsaiti hesablaya bilər. 20 il  
ərzində isə siqareti xərclənən pula hətta bir  
avtomobil almaq mümkün olardı.



Sigaret çökkenin üreyi çekmeyenlere nisbəten daha tez zəifləyir. Eyni zamanda ürək-damar xəstəliklərinin inkişaf ehtimalı yüksəlir. Uzun illər tüüt çəkmək qan damarlarında daralmalara gətirib çıxarırlı ki, bu da onların zədələnməsi ilə nəticələnir. Bu isə son nəticədə aterosklerozun əmələ gəlməsini tezləşdirir.



**Passiv siqaretçəkmə - tütün tüstüsü ilə çırklənmiş hava ilə nəfəs almaqdır.** Yandırılmış siqaret, əsas tüstü axını ilə yanaşı, ətrafa təsir edən tüstü axını mənbyayıdır. Bəzi maddələr yan tüstü axınında daha çox olur. Hal-hazırda sübur edilmişdir ki, passiv siqaretçəkmə ağıciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərinindəndir və aterosklerozun inkişafına səbəb ola bilər. Passiv siqaretçəkmə, xüsusilə de uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir.



*Siqaret çəkənlər tüstü vasitəsilə atmosferə külli miqdarda zəhərli maddələr "püskürür" və bununla da ətraf mühitə və insanlara zərər vururlar*



Tütün tüstüsü ağız boşluğununa ve mədənə  
bağırsaq sistemini də təsir edir.  
Aktiv sigaret çəkənlərdə ağız boşluğunun,  
dodağın, mədənin və onikibarmaq  
bağırsağın xərçənginin, elcə də xronik  
xəstəliklərin yaranması ehtimalı yüksəkdir.



Az sigaret çekmək o demək deyil ki, öz sağlamlığınıza zərər vurmursunuz. Bəzən insanlar tütünü başqa üssullarla çekirlər, məsələn, qəlyan çəkməyə üstünlük verirlər. Geniş yayılmış və yanlış düşüncədir ki, qəlyan ən təhlükəsiz tütünçəkmə üslubudur. Adı sigaretə nisbetən qəlyan çəkdikdə insan organizmında daha çox kanserogen maddə qəbul edir və onun qanında dəm qazı 4 dəfə çox olur. Qəlyan tüstüsündə zərərlə, o cümlədən kanserogen maddələrinin olması adı sigaret çəkən insanlardakı xəstəliklərin yaranmasına səbəb olur.



Sigaretçəkmələrərəsi yaranan fasılələr zamanı organizmə nikotin daxil olmur. Sigaret çəkməyə ehtiyacı olmasa da, organizm artıq nikotinə vərdiş edib və ona tələbatı var. Nikotinə qarşı yaranmış daimi tələbat insanı əsəb gərginliyində saxlayır və bununla da stress hallarını daha da artırır.



**Siqaret çəkən kişilərdə cinsi  
orqanların qan damarlarının  
daralmasına görə impotensiyanın  
(cinsi zəiflik) yaranması ehtimalı  
çəkməyənlərə nisbətən  
**2 dəfə çoxdur.****



*Siqaretçəkmənin güclü vərdiş  
və hətta asılılığın bir forması  
olduğuna baxmayaraq  
milyonlarla insanlar  
bu təhlükədən qurtula bilir.*